

SƏDNIK PAŞAYEV -
PIRSULTANLI

**YILDIZDAĞDAN
ƏSƏN
KÜLƏK**

SƏDNİK PAŞAYEV - PİRSULTANLI

YILDIZDAĞDAN ƏSƏN KÜLƏK

Redaktor: Pünhan Loğmanzadə

SƏDNİK PAŞAYEV - PİRSULTANLI

YILDIZDAĞDAN ƏSƏN KÜLƏK

Oxuların müzakirəsinə təqdim olunan «Yıldızdağdan əsən külək» şeirlər toplusu istedadlı qələm sahibi Sədnik Paşayev-Pırsultanının sayca səkkizinci kitabıdır. Bundan əvvəl şairin «Öz səsim», «Pırsultan bulağı», «İnciçiçəyim», «İllahi bir səs», «Yuxular olmasayı», «Bir içim nəğmə», «Bir çiçək də Vətəndi» şerlər toplusu işiq üzü görmüşdür.

Bu kitabda əsasən son 4-5 ayda yazılan şeirlər toplanmışdır. Burada Vətənə məhəbbət, yurdumuza bədii səyahət, folklorumuza rəğbet, müdrik nəsihət, saf məhəbbət və s. bədii bir dildə öz əksini tapmışdır.

Ümidvarlı ki, «Yıldızdağdan əsən külək» şeirsevər oxular üçün ən böyük hədiyyə, əsl poeziya nəsimi olacaqdır.

Ön Söz

Hər dəfə Sədник Paşa Pirsultanlı poeziyası ilə baş-başa qalandı sehirli bir dünyaya – sehirli bir aləmə düşürəm. Sanki gözünü qış yuxusundan yenicə açmış, alayuxulu bir bahar çəmənindəyəm. O çəməndə mavi gözlü Novruzgülü, başı taclı Nərgizgülü, utancaq Bənövşə, çətirli Hop-hopgülü, telli-saçaqlı Qərənfil... bahar nəsimində daranır, sübh şəhində yuyunur, ulu təbiətin gözəlliyyini bir daha bizlərə göstərir. Uzaqda görünən sıralanmış dağ silsiləsi isə ululardan boyylanın ağa saçlı tariximizə keşik çekir. O dağlar mərddi, o dağlar əyilməzdi, o dağlar təbiətin ən sadiq keşikçiləridir. Həmin sehirli dünyaya bir az da baş vursaq, dəli dağ çaylarının gurultusunu, durnagözlü bulaqların zülməməsini, əli xinalı kəkliyin pırıltısını, nəğməkar bülbüldün avazını eşidərik. Bəli, bütün bunlar Sədник Paşa poeziyasında yurd salıb. O poeziyada Azərbaycanımız var, o poeziyada türkçülüyüümüz var, o poeziyada folklorumuz var, o poeziyada bu günümüz var... Hərdən də oxucunu heyrət bürüyür: İlahi, insan qəlbi bu qədər dərinliyə necə qadirdir?!

Əvvəlcədən onu da qeyd edim ki, Sədник müəllim şeir yazarkən ilhamını səsləmir, həmişə ilhamı onu çağırır və o, əlinə qələm alır... şair ki qələmi əlinə aldı, demək, artıq o, özünəməxsus bir aləmdə, özünəməxsus bir dünyada, düyğuların qanadındadır. Həmin düyğular yazacağı şeirə özü don biçəcək. O donu da şair əvvəlcədən biçimləməyəcək. Şeirin məzmununa uyğun – ya qəmlikdərli, boyasız, ya da al-əlvan, güllü-naxışlı biçilən şeir donu janra, vəznə çevriləcək və beləliklə oxucuların ürəyinə yol tapacaq. Şair ürəyini yarib çıxan, köksündən sözüllən şeirlərinə fərq qoymayacaq. Onun üçün o şeirlərin hamısı əziz, hamısı doğmadır. Onun üçün güclü ya zəif şeir yoxdur. Axi, o şeir necə zəif ola bilər ki, bir köksü yarib çıxməq gücünə qadirdir. Bəli, əlvan çiçəklərlə bəzənmiş bir çəmənlilikdə hər insanın könlünü oxşayacaq bir çiçək olduğu kimi, hər şeir toplusundakı şeirlərin də öz oxucusu, öz pərəstişkarı olur. Sədник müəllim deyir: «Mənim şeirimdə

*möhür qoymağım o deməkdir ki, mən bu sənətdə özümü
təsdiqləmişəm». Buna baxmayaraq, şair hərdən hansısa
şəirinə irad tutan oxucunu qınamır, lakin həmin oxucuya
sözünü deməkdən də çəkinmir:*

*Buludumda
şimşək yatır,
Od-atəş,
suyam mən.
Tərifə ehtiyacım yox,
hər nəyəmsə
buyam mən.*

«Buyam mən»

Hər seydən əvvəl Sədник Paşa Pirsultanlı folklorşunasıdır. Onun sinəsi şirin-şirin bayatılarla, müdrik atalar sözleri ilə, əfsanələrlə doludur. Onun sinəsi əsil söz boxçasıdır. O boxçadakı allı-güllü söz bükümləri Sədник Paşa Pirsultanlı poeziyasında açılır, o poeziya bu günümüzdən daha qədimlərə boylanır. Bu isə oxucuda heyrətamız bir təəssürat oyadır:

*Kürün o tayında
Nənə qız,
Qoç Koroğlunun bacısı
sac qurub,
çörək
bişirir,
yuxa yayırıdı,
Qım-qımı çala-çala
mahnı deyirdi.*

«Qanlı Kür»

Və yaxud:

*Samux Eldarında
bir dağ var:
-İlan Piri!*

*Onun yanındadır
Yellənquş.
Bu adı ona
Benqal hökmdarı
Qaya vermiş...*

«İlan Piri»

Bu şeirlərin əsas özəlliklərindən biri də şairin oxucunu yurdumuzu qarış-qarış gəzdirməsi, unudulmuş yer adlarını – toponimləri bir daha oxucuya çatdırmasıdır. Şairin elə şeirləri də var ki, hətta həmin şeirlərdə onlarla toponimə rast gəlirik. «Xəzər-Xızır-Xızı dənizi», «Sarı rəngin gözəlliyi», «Əlacım göylərdədi», «Zirvəsində qartallar», «Ürəyimin ağrısı», «Koroğlu» və.s. məhz bu qəbildən olan şeirlərdəndir. Bu şeirlər təkcə ana yurdumuzun yer adlarını sadalamır, oxucularda yurdumuzun hər bir daşına, ağacına, hətta kiçicik çıraqılınə belə bir istək bir məhəbbət oyadır. OxUcu da müəlliflə bərabər o yerləri sevə-sevə gəzir, hər gülü, çiçəyi bir-bir oxşayır, əzizləyir.

*...Kəpəzin yanı Sarısú,
ovçusu ovun almış,
çin olmuş arzusu.
Çobanabdallıda ağ yer,
Kəlbəcərdə Sarı yer,
Mənim gözəl yurdumda
nə gözəl,
dürlü-dürlü adlar var...*
«Sarı rəngin gözəlliyi»

Şairin Vətənimizə olan sonsuz məhəbbəti, istəyi «Vətənimə dəyməsin» şeirində daha qabarıqdır.

*Düşmənimin mərmisi,
gülləsi
Qoy mənə dəysin,
Vətənimə dəyməsin!*

Analar

*Sədnik adlı oğulu
bir də doğar,*

Vətəni

heç kəs doğa bilməz...

«Vətənimə dəyməsin»

Gəlin, «Təzadlı dünya» şeirinə nəzər salaq:

*Bir üzün
çiçəkli yazdı,
Bir üzün
qarlı qış...
Birisinin baxçasında
bülbüllər ötür,
Birisinin damında
bayqus...*

«Təzadlı dünya»

Bu şeirdə isə şair müasir dövrümüzün eybəcərliliklərindən ürək ağrısı ilə söz açır. O, dünyagörmüş bir müdrikdi, dünyanın elə bir nöqtəsi olmaz ki, ürəyində yurdumuzun söz boxçası olan şair oranı qarış-qarış, addım-addım gəzməsin. Lakin o, azərbaycanlı soydaşlarımızın bu gününə təəssüflənir, acı çəkir. Hərdən o, Qoç Koroğlunu cəngə səsləyir (Bax «Koroğlu» səh 20). Fəqət... gələcəkmi Koroğlu?..

Sədnik müəllim bu kitabdağı şeirlərinin bir hissəsini xəstəxanada olarkən yazıb, lakin həmin şerlərdə də bir bahar nəfəsi var. Şairin xarakterindəki məni heyrətləndirən xüsusiyyətlərindən biri də, hətta onun xəstə olduğu zaman da nikbin, inamlı olmasınaidir. Düzdür, Sədnik müəllimin hamidan fərqli cəhətləri çoxdur. Lakin onun daha çax fərqliliyi – nikbinliyidir. O, heç vaxt inamını itirmir. Bax, əsil KİŞİ İRADƏSİ budur!

«Ana kimi» şeiri də «Şixov» xəstəxanasında yazılın şeirlərdəndir.

*Şixovda xəstə yatıram,
Pəncərəm Xəzərə baxır.
...Günəş doğur,
dənizdə pul-pul yanır,
suyun üzündə, bax!
Necə də süstlənir,
cilvəli gözələ dönür.
Alqışlayır səhərimi,
Günəş,
Dəniz,
ləpələr...*

«Ana Kirmi»

Sədnik Paşa Pirsultanlı şeirlərinin bir özəlliyi də var: həmin şeirlər heç vaxt biri-birini təkrarlamır. Hətta onun bir şeiri ikinci bir kitabında çap olunmaz. Odur ki, onun yeni kitabı məhz yeni şeirlərinin zamanından doğur.

Mən deyərdim ki, Sədnik müəllimdən məhsuldar şair çox az tapılar. O, həm müəllim, həm qəzet-jurnal təsisçisi, həm alim, həm də şairdir. Onun şeirləri hər gün doğulur. Bəlkə də bir neçə ayın içində yaranan bu şeir kitabı oxucularda şübhə yaradar ki, bu az vaxtda bir belə şeiri yazmaq olarmı. Lakin bu şeirlərin ilk dinləyccisi mən olduğum kimi, onları çapa hazırlayan da mənəm və mən Sədnik Paşa poeziyasının məhsuldarlığına yaxşı mənada heyrət edirəm.

Bundan əvvəl şairin yeddi şeir kitabı «Öz səsim», «Pirsultan bulağı», «İnciçiçəyim», «İlahi bir səs», «Yuxular olmasaydı», «Bir içim nəğmə», «Bir çiçək də vətəndi», «Yıldızdağdan əsən külək» işıq üzü görüb. Son üç kitabın «Bir içim nəğmə», «Bir çiçək də vətəndi», «Yıldızdağdan əsən külək» ərsəyə gəlməsində az da olsa mənim də əməyim olub. Və mən şahid oldum ki, bu kitablar ona görə sevilə-sevilə oxunur ki, burada ömrün bütün fəsilləri yaşanır: allı-güllü bahar, isti qaynar yay, barlı-bəhrəli payız, ağ saçlı qış... Bu, bir ömürdür. Onun şerlərinin qaynağı gənclik, gəncliyə vurğunluq, vətənə vurğunluq, onlara ürəkdən bağlılıq, onları sevə-sevə, ülvi bir məhəbbətlə tərənnüm etmək. O, bəzən elə bil, şeir

yazmir, rəssam kimi əlinə firça alıb, gözəlin portretini yaradır, ürəyinin qan boyası ilə. Ona görə də onun şeirləri ürəklərə tez yol tapır, oxucuda xoş ovqat, nikbin bir əhvali-ruhiyə yaradır. Sədnik Paşa şeirlərinin məziyyəti bunlarla bitmir. O, sözü – özü də bədli sözü, duyğularla bəzənmiş sözü çox sevir və qarşidakına da sevdirməyi bacarıır.

Mən Sədnik Paşa Pirsultanının həyatı haqda heç nə yazmırıam. Çünkü, oxular onu çox yaxşı tanırıyr. O, hamımızın sevimli müəllimi, yorulmaz folkolorşünas, məsuliyyətli alim, sevilən şairdir.

Sonda isə mən məhəbbətindən bahar çıçayı – Bənövşə ətri gələn Sədnik Paşa sevgisinin məhsulu olan bu bəndlə oxuları «Yıldızdağdan¹ əsən küləy in mehrinə səsləyirəm.

**Çəklib baxdı qıya çəkdi,
Əllərinə boyā çəkdi,
Qız, xalların nə göyçəkdi,
De, səndən necə ayrılim.**

«Necə ayrılim»

PÜNHAN LOĞMANZADƏ

¹ Yıldızdağ - S.Paşayevin ulu babası Pirsultan Abdalın doğulduğu Sivas vilayətinin Banaz köyüünə yaxın bir dağdır. O dağ Pirsultan soyunun yaylasıdır, yaylağıdır.

*Vətəni heç kəs doğa
bilməz...*

VAR

Yıldızdağdan əsən külək,
Sivasın xoş havası var.
Səndə bitən, açan gülün
Min bir dərdə davası var.

Pirsultanın oylağısan,
Yaylasısan, yaylağısan,
Sən onun cənnət bağısan,
Səndə yurdu, yuvası var.

Sədник necə sevinməsin,

Qəlbi sənlə döyünməsin,
Fəxr etməsin, öyünməsin,
Pirsultan tək babası var.

TƏZƏ GÜN DOĞUR

O keyfir bulaqlar gəl-gəl deyəndə,
Məni də Kəpəzin qoynuna çağır.
Adını tutanda sərin meh əsdi,
Göy-gölə, Ağsuya yağışmı yağır?

Yağış yağar, göy meşələr nazlanar,
Çiçəklər boy verər, çəmən yazlanar,
Qəlbim duyğulanar, sinəm sözlənər,
Dünya gözəlliyi gözümə yığır.

Baxıram hər yana çiçək-ciçəkdi,
Bunu görən gözdü, duyan ürəkdi,

A Sədnik, nəvələr xoş gələcəkdi,
Yenidən üzünə təzə gün doğur.

TƏRLANIN

Hərlənir, fırlanır təlaş içində,
Ala bilməz, getdi ovu Tərlanın.
Aralığa duman gəldi, çən düşdü,
İtdi gözdən, itdi ovu Tərlanın.

Öz meylini bu şikara salıbdı,
Ötəri bir caynağını çalıbdı,

Səhrada yaralı bir ov qalıbdı,
Yazsan, hekayətdi ovu Tərlanın.

Sədник də xəstədi, bir az bihaldı,
Xəzər sahilində, Şıxovda qaldı,
Bu yerlər möcüzə, bir xoş xəyaldı,
Bulsa, məhəbbətdir ovu Tərlanın.

GƏLLƏM

Deyirsən yadına yurd yeri düşüb,
Payız bənövşəsi açmamış gəlləm.
Özgə bir aləmdi Şirşırın yanı,
Qızıl qaz gölündən uçmamış gəlləm.

Xeyli vaxtdı bir az xəstə halam mən,
İnanmiram səndən ayrı qalam mən,
Ovçu olub, dağlara ün salam mən,
Əlik talasından qaçmamış gəlləm.

Sədnisi yaşadan el bilir nədi,
Qəlbində dolandı, dili demədi,
Şəfa dərmanıdı, bir hədiyyədi,
Ovum bərəsindən keçməmiş gəlləm.

OLSUN BƏXT ULDUZUM

Güneyli,
Quzeyli,
Azərbaycanım
görüşdü,
Həsrətlilər öpüşdü.

Yaşıl donlu Xızırın
Ağboz atını mənə verin,
Minim Kürdən keçim,
Minim Arazdan keçim,
Xəzəri piyalətək
Çekib başıma içim.
Çıxım Savalanın başına,
Təzə bir ulduz seçim,
Olsun bəxt ulduzum.

ZAQATALA

Döşünə döyməsin Parij, ya Tiflis
Veribdi boy-boyaqalalar səndə.
Yazda-yayda gül fəsli gələndə,
Zənbur çiçək döşürər, bal olar səndə.

Yal-yamaclar xalı-xalça toxuyar,
Gül torpağın müşki-ənbər qoxuyar,
Sarı bülbül şövqələ gəlib oxuyar,
Çalar tanburunu talalar səndə.

Buludlara dəyir dağların başı,
Şamil gəzib bu torpağı, bu daşı,
Sədnikə sən oldun könül sirdası,
Yazib dastan bağlar, o qalar səndə.

QURBANİNİN QIZ BƏNÖVŞƏSİ

Qurbani səndən keçib,
Arazi görüb,
Bənövşə dərən qızı görüb.
Ancaq tale onu

Qaradağdan
Gəncəyə çəkib.
Şad günləri olub,
Bəd günləri olub.
Gəncədə
İmran dilli saz alıb,
Dil-dil ötən sazını
Dədəm Yediyarın
önündə çalıb,
Irana, Turana
səs-səda salıb.
Qurbani səndən
qolu bağlı,
gözü bağlı
Aparılıb.
Vətənin sevdalı oğlu,
Öz yurdundan qoparılıb.
Xudafərin körpüsü,
Sən halal-hümbət
körpüsüsən,
Eşq-məhəbbət
körpüsüsən,
Xudafərin,
At, ayrılığı,
həsrəti.
Uca tut
Toy-düyünü,
ülfəti,
məhəbbəti.
Bitsin
sahil boyu
Qurbaninin
öz bənövşəsi,
qız bənövşəsi,

yaz bənövşəsi!

ƏLACIM GÖYLƏRDƏDİ

Quş dili bilən Süleymandan,
ovçu Pirimdən,
Onun qardaşı Xan Kəlbidən-Kərənədən
Az bilmirəm.
Hələ şəfa bulaqlarını,
ocaqları, pirləri demirəm,
müqəddəs yerləri demirəm.

Tovuzda Aldədə,
Ağdaşda, Veys baba, Bulud baba,
Ağdamda Eşq Abdal,
Daşkəsəndə Əməni Bulaq,
Qaraseyid ocağı,
Pirsultan, Qoşqar dağı,
İsmayıllıda
Babadağda, Baba Bulaq,
Güləzarda Əsli-Kərəm bulağı,
Üstünə halal Adam gələndə,
Qəlbi təmiz aşıqlər gələndə
Coşur, daşır,
Xain, xəbis gələndə
gözündən quruyur.

bulaqlar, ocaqlar
Duru insan görəndə durulur.
Hələ Yardımlıda Abidərdəni demirəm
Min bir dərdin dərmanıdır.
Yanar dağın ayağında
Fatma nənənin təndiri,
Yanında İstisu, Kövsər bulağı,
Suyu Viləş çayına axır,

Dünya onun üstündəki
Qövsi-qüzeħə baxır.
Mən yaxşı tanıyıram
Bu yurdun pirlərini,
Müqəddəs, şəfa yerlərini.

Loğman üzümə baxır,
Deyir: Bunlar sənin qoluna,
Şəfa verə bilməz.
Səninki, yerdən üzülüb,
Üzünü göylərə tut,
Sən öz şəfanı
Böyük Allahdan gözlə,
Loğman qapısı gəzmə.
- Gedirəm Allah qapısına,
- Gedirəm Allah dərgahına.
Ağ buludun altında duracam,
Ağ yağış yağacaq,
Başdan ayağa qədər islanacam,
Yerdən yoxdu bir əlac,
Göydəndi şəfam mənim.

QUŞ YUXUSU

Nə qədər gözəldi,
nə qədər məsumdu,
Yuvasında quş yuxusu.

Körpə yuxusu qədər,
Körpə yatişi qədər,
şirindi.
Heyf,

heyf,
bir də heyf.
Bu körpə yavrunun da,
anasi kimi,
atası kimi,
sinəsində qorxu hissi,
səksəkəli,
quş ürəyi var
İnsan ayağının səsi gələndə,
onu duyanda,
quşun yuxusu
ərşə çekilir,
Bir göz qırpmında,
uçur,
qaçır.

Ey, insanlar
Sizin əlinizdən,
Quşlar
təlaş içindədi.

OVUC-OVUC

Dönə-dönə
Boynundan aşlığım,
Dərəsini, təpəsini dolaşdığınım,
Ovuc-ovuc
Zəmzəm bulaqlarının
Suyundan içdiyim,
Qoşqar, Kəpəz
Yadına düşür.
Dilimin ucu göynədi,
Fikirləşdim, qəmləndim.
Yuxu tutdu məni.

Şirin yuxu içinde
Gördüm ki, dərdimə
Dağlar dözənmədi,
Qoluma, qıçına
Əl çəkdilər,
«Şəfa tap» dedilər.
Amma bulaqlar ağlayırıdı,
Oyandım üzüm yaşıdı.
Bilmədim bu
Gecənin şəbnəmimi,
Buludun göz yaşımı,
Yoxsa üzümü isladañ
Özümün göz yaşımı?!

ZİRVƏSİNDƏ QARTALLAR

Ana yurdum!
 Azərbaycan!
Böyük Qafqazla
Kiçik Qafqaz arasına,
 siğmisan.
Göygölləri,
Ağ suları,
Arazi, Kürü,
Xəzəri, bu məkana yiğmisan.
Silsilə dağlar,
 Səni göz kimi,
 Kirpik kimi qoruyur.
Şahdağ, Murğuz dağı,
Qoşqar, Kəpəz, Murov,
Bu yanda Baba dağı,
O yanda Dəli dağ,

Çalbayır dağları,
Sənə keşik çəkir
Zirvəsində qartallar.

ÖYƏRƏM SƏNİ

Qaşlarına vəsmə çəkmə,
Qaşların tanrı payıdı.
Gözlərinə sürmə yaxma,
Gözlərin tanrı payıdı.

Yaqut dodağa nə boy'a,
Lalə yanağa nə boy'a,
Özlüyündə ağ almasan,
Mənim tanrı payımsan.

Mənə bıçaq lazım deyil,
Kəsmərəm, doğramaram,
Gözümlə «yeyərəm» səni.
Gözəllərdən söz düşəndə,
Tərifin deyərəm sənin,
Gözümlə «yeyərəm» səni.

LALƏ

Necə də gözəlsən
Yovşanlıqda tək lalə!
Xallarını gizlətmə,
Qırmızı köynək lalə!

Oz-özünə küsmüsən,
Küsmüsən, neynək, lalə!

Yanıma gəl görüşək,
Qoynuma gəl barışaq.
Ürəyi ipək lalə!
Qırmızı köynək lalə.

25 iyun 2005

BAHAR OLAR

Təbiətə bax,
rəng-rəng.
Nə xoş nizam,
nə xoş ahəng.
Qayalarının mamırı
yamyaşıl,
su yosunu kimi.
Kəkliyə bax,
əli daş xınalı.
Qayalara bax,
ağ dumandan,
başı ağ cunalı.
Zəmilərdə
bildirçinlər ötür.
Cillikdə,
çeyillikdə
Çil quşları səyrişir.
Hop-hop
şair olub,
Heca vəznində,
cüt hecalı
şeir yazır:
«Hop-hop,
Gül-top».
Bulaqların zülməsini
Bəstəkar

çaylar
bəstələyir.
O qızə bax,
çay sahilində
tərə yiğir,
yarpız dəstələyir.
Bir aləmdi
meşə talası.
Cüyür yatır,
yanında balası.
Sehrləndim, Allah, Allah!
Çıxa bilmədim
təbiətin cazibəsindən,
Təbiət özü də
doymur
insan nəfəsindən.
Eh! İnsan,
İnsan!
Qışda da
təbiətin qoynuna gəlsən,
bahar olar.

KOROĞLU

Millətimin
qeyrət damarı,
Millətimin
ürək təpəri
Oyanarsa
Yağı düşmən
onun meydanında çətin dayanar.
Döyüş olsa

Koroğlunun qılıncı al-qana
boyanar.

Gəlsin,
Koroğlu gəlsin,
Gəlsin,
Koroğlunun dəliləri gəlsin.
Onlar uzaqda deyil.
Qırat Laçının Qara gölündə,
Koroğlu Göyçənin Ağyoxuşunda,
Od qılınc,
Misri qılınc
 Kəpəzin Dod dağında,
Dəlilərin cavarı Eyvaz
Şəmkirin ayağında,
Dəli Kürün qırağında keşik çekir.
Qırat qanadları boy vermiş
Qara göldən Qara qayaya uçar,
 xəbis gözlərdən qaçar,
Qara göllə
 Qara qaya arası
Qıratın oylağı,
 coğrafi məkanı.
Herdən bir
 Qıratın kişnərtisi
 dağa-daşa səs salır.
O yerlərdə
 həyat yenidən təzələnir.
Tariximiz çözələnir.
Qoşqar
 arada Çənlibel kimi durur.
Dəli dağ,
 Murov,
 Çılkəz,
 Kəpəz...

neçə-neçə dağ
Koroğlu dəliləri kimi
sıralanmış,
boy-boya dayanmış,
Onları görüb
millət oyanmış.
Misri qılınc
Günəşin şüası ilə
soylanmış,
ovxarlanmış
Millətimin ürəyinə,
canına,
qollarına
yeni qüvvə,
təpər gətirmiş.

Dağlar
qəhrəmanların ulu səngəri.
Dağlar
səfərə çıxmış
elə bil.
Koroğlu dəliləri ilə
birlikdə döyüşüb,
zəfer gətirmiş.

Koroğlu dağlar başında,
«Hoydu» desə,
Qıratı minsə,
Misri qılıncı əlində
Dəliləri səsləsə,
Davullar çalınsa,
Zərblər gumbur-gumbur
səslənsə,
Dağ da,
daş da,

sel də,
su da
döyüşə qoşular.

Düşmən
ışığılı dünyaya
baxmağa
macal belə tapmaz.

Murdar ayaqlar
bu torpaqdan qaçar.
Bir də onların ayağı
bu müqəddəs torpağıma
dəyməz.

Yurdumu
Koroğlu,
Koroğlu nəvələri
göz bəbəyi kimi qoruyar.

Düşmən baxar, baxar,
İçindən yanar, boğular.

VƏTƏNİMƏ DƏYMƏSİN

Düşmənimin mərmisi,
gülləsi

Qoy mənə dəysin,
Vətənimə dəyməsin.

Analar
Sədник adlı oğulu,
bir də doğar.

Vətəni
heç kəs doğa bilməz.

Vətənim
salamat olsa,

özümün olsa,
heç kəs məni
boğa bilməz.

Əsil türkəm,
əcdadım doğulan yerdi
mənim Vətənim.
Törəmə türk olsaydım,
harda olsa yaşardım,
Vətəndən uzaqlaşardım.

Yox, yox,
bircə günüm
Vətənsiz olmasın.
Ancaq bu torpağın Gənəşİ
məni qızdırar,
məni yaşadar,
məni mənə oxşadar.

Analar
Sədник adlı oğulu,
bir də doğar,

Vətəni
heç kəs doğa bilməz.

SƏNİN DEYİLMİ

Bağdaddan gələn durnalar
göylərdən enib,
bir–bir
zirvələr üstünə,
zillərə qonar.

Zillər
durnaların yox,

bir zamanlar
zillər
sənin deyildimi?

Yaşılbaş sonalar,
böyük-böyük,
göygöllərə
töküldü.

Göllər
sonaların yox,
bir zamanlar
göllər
sənin deyildimi?

Kür üstündə
geniş çöllərdə
qara gözlü ceyranlar
gəzər

Çöllər
ceyranların yox,
bir zamanlar
çöllər
sənin deyildimi?

Yazdığınış şeirlər,
söylədiyin nəğmələr,
qəlbində bəstələdiyin,
dodağında səslədiyin,
bir zamanlar
o xoş ləhcəli
dillər
sənin deyildimi?

SARI RƏNGİN GÖZƏLLİYİ

Dirilik çeşməsidir
Qoşqarda Sarı bulaq.
Saral Gözəl Dərədə
həm kənddi, həm yaylaq.
Gədəbəydə Sarı Dam,
Sarı Tala,
Kəlbəcərdə Sarıdaş,
Sumqayıtin Sarayı,
Qaxın Sarıbaşı,
Sumu Sultanının,
qardaşdı, qardaşı.
Bu yerdə yada düşür,
Sarı Çoban, Sarı Aşıq,
Bu yurdılara
yaraşıqdı, yaraşıq.
Samuxda Sarıqamış,
Kim deyir ki,
keçmişini unutmuş.
Kəpəz yanı Sarısu,
ovçusu ovun almış,
çin olmuş arzusu.
Çobanabdallıda
Ağ yer,
Kəlbəcərdə
Sarı yer,
Mənim gözəl yurdumda
nə gözəl,
dürüyü-dürüyü adlar var.
Bu yurdun övladları,
bu adları,
çətin,
çətin unudar.
Dərbənddə Sarı Yal,
bir xeyaldır, bir xeyal.

Göyçədə Ağyoxuş,
Pirsultanda
Sarıyoxuş,
Gül-çiçək düzüb,
sinələrinə
nə gözəl,
naxış-naxış.

QUŞLAR AZADDIMI

Görəsən göylərdə
quşlar azaddır?
Ciğa telli durnaların
dəstini pozan,
nizam
qatarını yaran,
Şahinlə, Şonqar deyilmi?

Fağır, miskin
quşları qıran,
qırğı, quzğun deyilmi?

XƏZƏR-XIZIR-XIZI DƏNİZİ

Xıdır-zində, Xıdır-zində,
Xəzərin sahilindəyik,
sən də, mən də,
Sorağın Beşbarmaqdən gəlir.
Xıdır Nəbi Tufan dağında,
Buz qalayıb,

ocaq çatır,
Tufan dağında,
istidən külək yatır.
Xızı qalasından,
Xızı bölgəsindən,
Xızı ölkəsindən,
Xızır İlyas
doğma dənizinə baxır.
Bir gözündən Araz,
birindən
Kür axır.

Yenə də
Xəzər dənizini,
Xəzər yox,
Xızır yox,
Osetin, Alan,
Alazan
Xızı dənizi deyə çağırır,
Bu ad düzümü bizdə,
yeni fikir doğurur.
Xızının Mirvari qızı,
Xızı mənimdi deyib sevinir,
Yurdum Xızır İlyas yurdudu-
deyir, öyünür.

ANA KİMİ

Şixovda xəstə yatıram,
Pəncərəm Xəzərə baxır.
Xəzər mənə layla çalır,
şirin yuxular içində.
məni nənniyə alır,
Dalğalar yanımdan keçir.

məni tək qoymur ləpələr,
Mənim kimi
dənizdən doymur
ləpələr.
Günəş doğur,
dəniz də pul-pul yanır,
suyun üzündə
bax!
Necə də süstlənir,
cılveli gözələ dönür.
Alqışlayır səhərimi,
Günəş...
Dəniz...
ləpələr...

QIZIL QAZ

A Qızıl qaz,
Qızıl qaz!
Sən hardan
biləsən
Səni dünyam qədər
sevirəm!
Baydar qəbristanlığına
yaxın
Şəmkir çayında
çay aşağı,
çay yuxarı

üzürsən.

Gah havaya qalxıb,
Gah çəməndə gəzirsən.
Bir gözələ dönürsən.
Doymuram səndən,
Qızılqaz!

Payızda görsəm,
seyr etsəm,
Görüb duyğulanıram
səni.

Könlümdə yaz olur,
Sinəm bomboş olanda da
orda söz olur
Sinəm sənin dəftərin,
Qızıl qaz!

Qızıl dimdiyini qələm et,
sən öz şeirini yaz,

Sənindi qızıl kəlmə,
qızıl söz.

BU SƏS OYADIR MƏNİ

Şəlalələr tökülür
Qayalardan üstümə.
Sanki girib qəsdimə
Şəlalə.

Köklü, budaqlı
Bir gövrüş ağacı
peyda olur,
Onun uzanan budağı
Şəlaləni ikiyə bölür.
Bir gözəlin hörükleri kimi

Çiyinlərindən tökülür.
Vahimə,
qorxu,
gedir,
yoxa çəkilir.
Məndən aşağıda
dum-duru
göl yaranır.
Gölə bax, gölə
göy,
ağ
Zambaqlarla bəzənir.
Məndən xeyli aralı
Kəpəzin maralı
Gölə su içməyə gəlir.
Yanında da balası.
Elə bil maral ilə balası
göldən yox,
Qəlbimdən su içir.
Bir də
əliqanlı ovçunu görüb,
Dəhşətə gəlirəm.
Maralın balasını
nişan alır.
Ana maral
insan kimi dilə gəlir:
«Aman ovçu vurma məni
Mən bu dağın maralıyam».
Bu səs,
bu mahnı
heyrət içində
Yuxumdan oyadır məni.
Bu mənim yuxumdan
açılan səhərə ərmağanıdır,

Bu mənim könlümün
Şəlalə imtahanıdır.

QIZ, XALLARIN NƏ GÖYÇƏKDİ...

İNCE-İNCE

Kimdən gizlətsən də, məndən gizlətmə,
İpək saçlarını hör incə-incə
Göy ot üstə muncuq-muncuq şəh kimi,
Töküldü alnından tər incə-incə.

Nanə yarpağıtək əsdi ürəyin,
Məni çox incitdi, bəsdi ürəyin.
Gah oldu barışdı, küsdü ürəyin,

Nələr törətmədi gör, incə-incə.

Sən Sədinkı hər havaya oynatdın,
Yaraladın, ürəyini qanatdın.
Yox yerdən arada nələr yaratdırın,
Dillən, ver cavabın, ver incə-incə.

SÖZÜM SƏNDƏ QALIB

Min-min gözəl görmüşəm,
Gözüm təkcə səndə qalib.
Yüz gözələ tərif yazdım,
Sözüm təkcə səndə qalib

Canım, sözün sərrafısan,
Canım, sözün zərgərisən.
Sözün incə, özün incə,
Sevən qəlbimin dürrüsən.

Bil ki, Sədник deyən gözəl,
Elə-belə gözəl olmaz.
Yəqin, dilim öyən gözəl,
Ürəyimdən gendə qalmaz.

MƏNƏ

Havalar yaman soyuqdu,
Canında od gətir mənə.
Balın tamı-dadı qaçıb,
Bir təzə dad gətir mənə.

Gəl tərpətmə sarı simi,

Yaralama bu könlümü,
Ürəkdən qov dərdi-qəmi,
Qəlbini şad gətir mənə.

Ay Sədникin gözəl yarı,
Yad gözlərdən özün qoru,
Neyniрem dövləti-varı,
İsmətli ad gətir mənə.

QIZ

Ayrılığa dözənməyib,
Varlığını üzgünümü, qız!
Gündüz axtardığın yarı,
Yuxularda gəzdinmi, qız?!

Uzaq-uzaq yollar gördün,
Sənə həsrət qollar gördün,

Saçın sayıb, üç tel verdin,
Yuxumuzu yozdunmu, qız?!

Yuxuda gəldik göz-gözə,
Sədник meydan verdi sözə,
Soruşuram: sən də bizə,
Nəsə bir şey yazdırınmı, qız?!

SEVƏN ÜRƏK

Qız, telinə bir əl çəkim,
Qoy, şəfalanım.
O qızarmış yanaqlardan,

İzn ver, bir busə alım.

Bu taleyin qismətidi,
Özün də biləsən gərək.
Çox da mənim sinəmdədi,
Sənindi bu sevən ürək.

GÖRMÜŞƏM

Gözəl, səndə olan gözəlliyi mən,
Vətənimin çiçəyində görmüşəm.
Sənin üzündəki qara xalları,
Lalələrin ləçəyində görmüşəm.

Məhəbbət dünyamla qovuşanda sən,
Büxtiyar öz könlümü vermişəm.
Məhəbbət gülünü Ağsuyun üstə,
Çiyələk tək bircə-bircə dərmışəm.

Yaşılbaş sonatək su üstə səni,
Xan Kəpəzin ətəyində görmüşəm.
Sonra da hər yanı gəzib-dolanıb,
Bu Sədnikin ürəyində görmüşəm.

GƏZİRƏM

Biləsən ki, ayrıلندا,
Həsrətindən can üzürəm.
Ancaq gül üzün görəndə,
Qatar-qatar söz düzürəm.

Söz çeşməmin gözüsənmi?

Ürəyimin közüsənmi?
Tale yazan yazışanmı?
Hallı-havalı gəzirəm.

Sədник birdi həyatında,
Sədник nurdu həyatında.
Qız, səni toy xalatında,
Əli xınalı gəzirəm.

BİR DÜNYADI

Sən kimi sevirsən mənə nə,
Mən kimi sevirəm sənə nə.
Bunu ürək bilər, məhəbbət bilər.
O başqa arxdan su içmir.

SƏNİNİNDİ

Ceyran kimi bəslənibdi
Qudyal çayın havasıynan.
Dəşt-i-bağın ağ alması,
Tanıram, el-obasıynan.

Gözləri tek göz olanmaz,
Bir bulaqdı gözü.
Camalına söz olanmaz,
Bəzəkli çəməndi özü.

O sənin loğmanın olar,
A Sədник, yanına çağır.
O, bir sevda dünyasıdır,

Gözündən məhəbbət yağır.

İSTƏYİR

Bu gələn nazlı gözəldən,
Yollar qəmzə, naz istəyir.
Qələm qaşlara yaraşan,
Bir cüt qara göz istəyir.

Yanaqların dağ lalası,
Ağ sinən cüyür talası,
Yavaş get, zalim balası,
Göllər qızıl qaz istəyir.

O ceyrandı öz düzündə,
Qırırım telləri üzündə,
Sədnikin ömrün kızıldə,
Zalim məndən yaz istəyir.

SƏDNİK SƏNİ ARASINMI

Nə gəzirsən Xan Kəpəzdə,
Ay mənim başı bəlalım.
Yanaqlardan qoy gül dərim,
Dodaqlardan bal alım.

Hər çiçəyin üzünə bax,
Yanı Gülgəz, al olanmaz.
Hər çiçəyin gül tacında,
Belə pətək, bal olanmaz.

Maral səndən öyrənibdi,
Güzgү bulağa baxmağı.
Keklik səndən öyrənibdi,
Əllərə xına yaxmağı.

Ceyran da sevdaya düşüb,
Qara gözə sürmə çəkib.
Göbəyindən müşki-ənbər
Ceyranlar çəmənə töküb.

Sədник ələ şana alıb,
Tellərini darasınmı?
Gəzəndə eşqin bağında,
Gülüm, səni arasınmı?

25.12.05.

GƏLİM

Gündüzlər gəz çəmənləri,
Gecələr qoynuna gəlim.
Mələk donlu ilan olub,
Dolanım boynuna, gəlim.

Görən deyir çox göyçəksən,
Dodaqları ciyələksən,
Yanaqları gül-çiçəksən,
Gül dərim, qoynuna gəlim.

Teldə bənövşə qoxusu,
Gözündə nərgiz yuxusu,
Sədnikin budur arzusu,

«Cəmi-Cəm» oynuna gəlim.

ÇƏKİBDİ

Səs gedib buluda dəyib, qayıdır,
Şahnazdı, Muğamı zilə çəkibdi.
Elə bil, məclisə ətirşah səpir,
Sözlərin gülaba, gülə çəkibdi.

Bax, o səsə göydə durna dayanıb,
Kəklilik əlin kəsib, qana boyanıb,
Yatammayıb, Qubaqazlar oyanıb,
Sonaları göldən-gölə çəkibdi.

Sarı sim tərpənib, kaman ağlayıb,
Çəkilib dağlara, duman ağlayıb,
Tarzən də kövrəlib, yaman ağlayıb,
Səs qalxdıqca teldən-telə çəkibdi.

Xoş ləhcə çoxunun ağılın aparmış,
Lalə bilib, ürəyini qoparmış,
Şəkil çəkənin də öz zövqü varmış,
Şəkilini gülə-gülə çəkibdi.

A Sədник, gövhərlər yiğib sərinə,
Sənətin sehriylə gedir dərinə,
Qaşa vəsmə çəkib, gözlərə sürmə,
Gözəllikdi, bili-bilə çəkibdi.

BİRDƏN

Yaxşını-yamanı seçə bilməzsən,

Məhəbbət gözlərin bağlayar birdən.
Nadan gülüşünü alar əlindən,
Süzülən gözlərin ağlayar birdən.

Bu dünyani görə-görə gəlmışəm,
Daş-divarın hörə-hörə gəlmışəm,
Sevginin sehrini təzə bilmişəm,
Ağzını-dilini bağlayar birdən.

Səbirsizlik edib, oda düşərsən,
Yaxından uzaşıb, yada düşərsən,
Dəryaya, dənizə, ada düşərsən,
Sədnikin qəlbini dağlayar birdən.

GÖZƏLDİ

Deyirsen ki, səni sıxır bu yerlər,
Yurdumuzun hər adəti gözəldi.
Beşi pis olsa da, yüzü yaxşdı,
Bir-birinə xoş ülfəti gözəldi.

Qürbət ölkələri gəzib doymuşam,
Ciyərimi oyum-oyum oymuşam,
Ürəyimə qara xal da qoymuşam,
Doğmaların sədaqəti gözəldi.

Qərib eldə kövrələrsən, küsərsən,
Külək olub, Vətən sarı əsərsən,
Bu Sədniklə canbir olsan əgər sən,
İki könlün məhəbbəti gözəldi.

GÜL ƏLƏMİSƏN

Taxtı-Süleymanda əyləşmişən sən,
Mənim ürəyimdə binələnmişən.
Görəndə yaxanı açıq görmüşdüm,
Təzədən-təzəyə düymələnmişən.

Mən heç belə olmamışam həmişə,
Qəlbim çox nazilib, olub bir şüşə,
Qız, hayandan gəlir ətri-bənövşə,
Yoxsa ki, başından gül ələmişən.

İstəyirəm dərdi-qəmi unudam,
Gedəm səni güllü yaylaqda tutam,
Mən elə bilirdim köklü palıdam,
Sədniki yamanca silkələmişən.

SEHRLƏNMİŞƏM

Tanrılardan qalma nə gözəl bütən, sən,
Mən bir baxışınla sehrlənmişəm.
Ruh bədəndən çıxar, gözümdən getsən,
Mən bir baxışınla sehrlənmişəm.

Bəs niyə demirdin, sehirkaram mən,
Qabaqcadan duyub, onu görəm mən,
Canım pul deyil ki, savaş verəm mən,
Mən bir baxışınla sehrlənmişəm.

Sədnik, uca dağam, başda dumanım,
Tilsimdə qalmışam bunu nə danım,

Burax gedim məni, qaşı kamanım,
Mən bir baxışınla sehrlənmişəm.

O MƏNİMDİ

Bunu bilmirsən, bil, yadında saxla,
O qız sənin deyil, o mənimkidi.
Qızılgülü dərə bilməz hər yetən,
O qız sənin deyil, o mənimkidi.

O qızı duymağın özü çətindi,
O daxilən möhkəm, həm də mətindi.
Onda bir ürək var, məhəbbətindi,
O qız sənin deyil, o mənimkidi.

Onun zərifliyin hamı duyammas,
Sədnik bilir, özgələrə uyammaz,
Mənim sözlərimi dəftərinə yaz,
O qız sənin deyil, o mənimkidi.

HA DİLƏR-DİLƏR

Züleyxa kamallım, özünü üzmə,
O Yüsif camallın ha, gələr-gələr...
Fərhad qala bilməz Şirindən ayrı,
Qobustan dağların ha dələr-dələr...

Yollar uzaq olsa doğrayar, kəsər,
Nəsim külək olar, üstündən əsər,
Səndən ayrı qala bilməz, müxtəsər,
Hər zaman dərdinə ha qalar-qalar...

Kimdə varsa əgər eşqin təpəri,
Verməz özgələrə ləli-gövhəri,
Sədnik də sizlərə bir yaz səhəri,
Xoş bir toy-düyünü ha dilər-dilər...

QƏLBİM SƏNDƏN DÖNMƏZ

Eşqimin çıraqını
Günəş yandırıb.
heç zaman
Günəş yandıran
ocaq,
çıraq,
sönməz.

Mən səni günəşin
ışığında sevmişəm
Qəlbim səndən dönməz.

LALƏ TƏK

Yuxuda
lalə gördüm,
Qırmızı,
qan qırmızı.
Laləliklər gəzmişəm
beləsin
Görməmişəm düzü.
Bəlkə də
bu adı bir lalə deyil,
O mənim ürəyimdi,
bir gözələ
bənd olub.

Gözələ baxıb-baxıb,
yerindən atlanıb,
köksümdən çıxıb.
Doğrudan da
gördüm ki,
lalə tək
Ürəyimi bir gözəl
tutub əlində.
O, da,
mən də
axırıq bir
yaz yağışının
selində.
Mən yuxumu
yazammadım

Kim yazır,
qoy yazsın,

Mən yuxumu
yozammadım
Kim yozur,
qoy yozsun

29.12.2005

NECƏDİ

Səhər-səhər çəmənzəri dolandım,
Görəmmədim, xallı ceyran necədi?
Yanağında bir dünyanın qiyməti,

Xoşəhvallı, hallı ceyran necədi?

Yanaqdakı bir lalənin xalıdı,
Təzə açmış gülöyşə nar gülüdü.
O, bir ömrün fəsilidi, ilidi,
Dodaqları ballı ceyran necədi?

Sədник bilir dürdanələr qiymətin,
Bilə bilməz divanələr qiymətin,
Çoxdan qoyub pərvanələr qiymətin,
Xoş ləhcəli, dilli ceyran necədi?

AY HƏSRƏT-HƏSRƏT

Yarım gözəllərin ən gözəliydi,
Qalmışam o yara, ay həsrət-həsrət.
Mən qəmli yatırıram, qəmli dururam,
Baxır pəncərəmdən, Ay həsrət-həsrət.

Bu can mənimkidi, özümdə deyil,
Yar qucan qollarım özümdə deyil.
Dünya gül boydadı, gözümdə deyil,
Baxıram dünyaya, ay həsrət-həsrət.

Yarla keçən günlər arxada qaldı,
Göz yaşım sel oldu, arxa da qaldı.
Sədник, hər nə vardı, arxada qaldı,
Boylan o illərə, ay həsrət-həsrət.

DİNDİRƏRƏM QIZ

Mən şimşək oğluyam,
Nə istəsən yaparam, qız.
Dağlara qamçı çəkərəm,
Dağları çaparam,
Dərələrə işiq salaram,
Harda olsan taparam, qız.
Şöyü çıxsan,
yerə ensən,
Quşa dönsən,
Uçub zirvələrə qonaram.
Alovun kəməndi ilə,
alovun səməndi ilə
Tutaram
bir göz qırpmında
Yenə mənim olarsan, qız.
Öz yanımda qalarsan, qız.
Çəmənə endirərəm, qız.
Xoş dillə dindirərəm, qız.

GÜL SATAN QIZ

Bir səbət qızıl gül,
Səbətdə gül
Tabaq, tabaq...
Səbətdə gül
Xalvar, xalvar
Sağa, sola tökülür.
Dolub, daşan
Hovuzun suyu kimi,
Divardan,

çəpərdən
aşan
Zambaq, zambaq
Güllər kimi.
Hamı heyrətlə
O qızıl güllərə baxır.
Mənsə o güllərdən gözəl
Gül satan qızə baxıram.
Öz-özümə deyirəm:
O güllərin ən gözəli sənsən.
Əgər o güllərin biri sən olsan,
Kökündən üzəmərəm səni.
Saralmağa, solmağa qoymaram,
Axşam-sabah
Hüsnünə baxmaqdan doymaram.
Pardaqlanmış sən gülü görüb,
Mən də bülbül ollam.
Dolanaram başına,
Kim səndən
Doysa da, usansa da
Mən səndən
Çətin doyaram.

VAY, SEVƏNLƏRİN HALINA

Bir gözüm səyriyir,
bir gözüm atır.
Kirpiklər
bir-bir
gözümə batır.
Bəlkə də
yol çəkən gözlərim
səni gözləyir.

Bəlkə də
heç səni
həsrət üzmür.
Bəlkə də
heç xəyalın
məni gəzmir.
Sənsizlikdən
içimdə bir dəniz
təlatümü var.
Bəlkə də sən
qayğısız,
kədərsiz
o təlatümlü dənizdə,
bir mələk kimi
uyumusan.
Bəlkə də
mənim bu narahatlığımı
heç duymursan.
Vay, bu dünyada
duyanların,
sevənlərin halına.

SARITEI

Güneyyurdda
Moyçiçəyi dərəndə
Birdən-birə
duman aldı
hər yanı.
Çəndə itirdim səni,
Saritel!
Yaşıl çəməndə
itirdim səni,

Saritel!

Yel əsdi
çəni, dumani
dağıtdı,
Saritel!

Duman
karvanını çəkib,
dağ başına
yığıdı,
Saritel!

Səni gördüm,
Saritel!

Ürəyim
köksümdən atlandı,
ağlamaq istədim.

Bulud mənə qıymadı,
mənim əvəzindən
özü ağladı,
Saritel!

Gəncliyimdə
itirdim səni,
yenə tapdım,
Saritel!

Heyf, heyf,
bir də heyf.

Yaşlı çağımızda
səni itirdim,
Bir daha tapmadım,
Saritel!

ÜRƏYİMİN AĞRISI

Qoşqarım kimi
sən də

məndən incimisən,
küsmüsən.

Dağ dəryaçam,
Dağ gölüm,
Dağ gülüm.
Ürəyimin ağrısı
qoymur ki,
sizin
görüşünüzə gəlim.
Vaxt var idi,
Qırxbulağı,
Yelliboyunu,
Güllüboyunu
gəzərdim.
O dağların
ilk gülünü üzərdim.
Qartal qayasına
çıxardım,
Pirsultana,
Sarıyoxuşa
baxardım.
İndi
yuxularda
görürəm sizi.
Unutmayın ki,
yuxu da
bir ömürdü
onu düz yozanlara.

GÖRÜRƏM

Baxıram ucalara
Orada durnanı yox,

səni görürəm.
Baxıram Göygöllərə
sonanı yox,
göldə səni görürəm.
Baxıram Kür üstünə,
ceyranı yox,
çöldə səni görürəm.
Ürəyimdə bir rübab var,
bas bağrina
tar kimi çal,
Qoy mən
hiss
selində üzüm,
aləmlər gəzim.
Tellər ötdükcə,
tellər dilləndikcə,
Heç kəsi yox,
Sarı simdə,
Sarı teldə səni görürəm.

ÜRƏK YOXDU

Mən sənin məktubunu
kaş heç açmayaydım.
Açıdım, əlim üzüdü,
Oxudum, dilim üzüdü.
Əlimdən yerə düşdü,
əlimdə gülüm üzüdü.
Bize düşmədi
gözlədiyimiz bu il
Təzəcə ilim üzüdü.
Hanı, o duyğular hanı?
Dediyin arzular hanı?

Dünənki istəyin hanı?
O odlu-atəşli
sinəndə ürəyin hanı?
Qəlbin soyuq,
evin soyuq,
bağın soyuq.
Yoxsa sənin sevgi bağın,
Belə vaxtsız
xəzan olmuş?
Ordan gəlmir
bulaq səsi,
çay səsi,
Quşların da
səsi yoxdu.
Oxumur,
yaman susub,
Bülbülün həvəsi yoxdu.
Boğuluram,
sevgi bağında,
Bircə əsim külək yoxdu.
Gedək, gedək
Burda sevən ürək yoxdu,
İstək yoxdu,
dilək yoxdu.
Könlüm quşu havalandı,
Daha geri dönən deyil.
Arxasınca çəkir məni,
Sizin bağa enən deyil.

BAŞINDAN KEÇ

O sevgidə
heyrət yoxsa,

O sevgidə
cürət yoxsa,
O sevgidə göz dolusu,
ürək dolusu
məhəbbət yoxsa,
O sevdanın başından keç.
Sil onu qəlbindən,
bir də
yada salma heç.

HƏNİRTİN

Səhər-səhər,
otağıma,
Nəsim küləkdən əzəl,
gözəl, ay gözəl,
Sənin hənirtin gəldi,
gəldi, çiçək hənirtin.
Duyğulandım...
Necə duyğulandım,
yarı yuxulu oyandım.
Təzədən yatdım,
bir də uyudum.
Pəncərəmdən
günəşin qızıl şüası süzüldü,
Səhər-səhər,
pəncərəmin aynasından
Yağış süzülən kimi,
otağımda,
yenə sənin
hənirtini duydum.
Bu hənirti
ruhumaya, canımı keçdi.

Pərvazlandım,
quşdan qanad aldım.
Uçdum, nə uçdum...
həyatımın əsasıdı,
binasıdı hənirtin,
Ömrümün mənasıdı
hənirtin.

YATIB QALMISAN

Lap erkən səhər
oyandım
Heç kəs yoxdu,
tək sən varsan.
Bu gecə gecələmisiən
yatib qalmışan,
Kirpiklərimin
arasında.

QIŞ NAĞILI

(mənsur şer)

Qar yağır
narın-narın,
Elə bil ələkdən
un ələnir.
Ağaclar insan kimi
ağ mələfəli
Yorğana bürələnir
Bir qız
qolunda su qabı

Əllərini ağızına tutub
hovxura-hovxura
bulağa gəlir.

Dünən gur axan
bulağın suyu
sızqa axır.
axan su
qar içində
nazik ciğir açır.

Bu ciğir
pəsəndə,
gəlin belindən düşmüş
gümüş kəməri xatırladır.
Qız başını əyib
su qabını
noyun altına qoyur.

Qız sağ əli
sol köynəyinin,
sol əli
sağ köynəyinin
içinə qoyub
ətrafi seyr edir.

Uzaqdan gənc oğlan
Mənim kimi
o qızı baxır.

Su qabı dolur, daşır
üstündən axır.

Bu yerlərə
Qişın həsrətini çəkən
cüt-cüt,
qoşa-qoşa
Darakkılar-şanapipiklər,
Qaratoyuqlar,
Kəkliklər,

Bir də bədəni sarı,
boynu qırmızı,
dimdiyi qap-qara
böyük-böyük
Qızlar quşu gəlir.
Başqa mənzərədir
bəzi ağaclarда,
bir-iki saralmış yarpaq,
Birində bir qızılı yarpaq,
birində bir yaşıl yarpaq,
Birində isə tamam
rəngini itirmiş
yarpaqlar qalıb.
Dünənki meşə xəzəlindən,
meşə gözəlindən
Əsər-əlamət yoxdur.
Təbiət başqa qiyafədədir.
Təbiət başqa don geyib,
Bəmbəyaz...
başqa bir aləmdi,
Hər fəslin öz gözəlliyi,
öz duyğusu var.
Əlbəttə, onu duyanlara
Sədnikin bu söylədikləri
Hacıkəndin qış nağılıdır.

ÇİÇƏKDƏN ZƏRİF XƏYALLI

Mən bir çiçək istəyirəm,
Çəməndə tək onu görüm.
Mən bir çiçək istəyirəm,
Onu şəhli-şəhli dərim.
Sonra

zərif xəyallı
Bir gözələ verim.

QIZIL PİYALƏ

Sevməyən könül,
boş bir neydi,
olsa da olar, olmasa da.
Artıq şeydi belə insan,
qalsa da olar, qalmasa da.
Ruhu yoxsa, eşqi yoxsa,
öz neyini çalsada olar, çalmasa da.
Kimə lazımdı
duyğusuz insan,
sevgisiz insan,
ürəksiz insan,
Nəyə gərək,
kimə gərək.
Ürək bir piyalə,
ürək bir qızıl lalə,
İçi dolu
məhəbbət,
O səni yaşadı,
o səni ucaldar.
Nə var məhəbbətdə var.

UNUTDURA BİLMƏDİ

Oğul-uşaq,
sağdan-soldan keçən,
Səni sevirəm
deyən,

gözəllər belə
Səni unutdura bilmədi.
Səninlə gedən yazım,
Səninlə gedən baharım,
Bir də geri dönəmədi,
bir daha
qayıtmadı.

Çox gözlədim,
gəlmədi, gəlmədi...

YADINA DÜŞMƏDİM?

Xeyli zamandı ki,
səndən uzaqlardayam...
Səhərlər günəş doğanda,
narın yağış yağanda,
dəli bir külək
ağacları yıxanda
Mən yadına düşmədim?

Sevənləri görəndə,
bağ-baxçaya girəndə,
şəhli çiçək dərəndə,
saçlarını hörəndə,
Mən yadına düşmədim?

Qoşa getdiyin yolu,
Təkcə gedib dayandın...
Sonra da köks ötürüb,
sağa-sola boylandın.
Heç olmasa o anda

xəyalından keçmədim?
Soruşuram: Vəfəsiz,
mən yadına düşmədim?
Mən yadına düşmədim?

GƏRƏK

Özgənin yarına heç kəs yar deməz,
Bunu bəri başdan biləsən gərək.
Yay da deyil, ilğım basa yolları,
Gözlərdən ilğimi siləsən gərək.

Səfərə çıx, qar basmasın yolları,
Görüş üçün mehriban aç qolları,

Gəl qabaqla fəsilləri, illəri,
Alıb qismətini güləsən gərək.

Yalvar Tanrıñ, taleyini düz yazsın,
Alnına uğurlu, gözəl söz yazsın,
Sədnik istər ləngiməsin, tez yazsın,
Sən Xızırın tərkində gələsən gərək.

YOVŞANLIQDA LALƏ

Yovşanlıqda tək qalıb,
Bilmirəm niyə lalə.?!
Yovşandan ətir alıb,
Meylini ona salıb.
Bilmirəm niyə lalə.?!

Bilməm nəyə bənd olub?

Yovşanlıqda tək lalə.
Yovşandan ətir alıb
Veribdi ürək lalə.

Lalə deyil, o bir qızdır,
Tək bitib, yalqızdı.
Olma qəmgin, tək, lalə!
Öz yanına gəl, lalə!

Lalə deyil, çıraqdır,
Ləçək varaq-varaqdır.
Küləklər bir daraqdır.
Daran, daraqlan, lalə!
Qəlbə çıraqsan, lalə!
Yanar ocaqsan, lalə!

Ürəyimin içində.
Gözlərimin içində.

YOXDU

İki ürək arasında,
iki istək arasında
yaş həddi yoxdu.
Onları iki bölən
Çin Səddi yoxdu.
Eşqin dalınca
göy gəzir,
yer gəzir,
ilçə gəzir,
ölkə gəzir.
Eşq ki var,
tikanlı məftildən

qorxmur,
daş-divardan qıypınmir,
hamısının üstündən aşır.
Bunu sən biləsən gərək.
Məhəbbət sərhəd tanımır,
öz hökmünü verir ürək.

TƏZADLI DÜNYA

QOCALMAYNAN

*«Ağarmaynan, ay saçlarım, amandı»
Mikayıl Azaflı*

Toy-mağarda «Rühani»ni kim oynar?
Qocalmaynan, ay Sədnikim, qocalma!
Hər məclisdə öz səsin, öz sədan var,
Qocalmaynan, ay Sədnikim, qocalma!

Vaxt var idi güldürərdin, gülərdin,

Ağlayanın göz yaşını silərdin,
Min dərdə sən min bir dərman bilərdin,
Qocalmaynan, ay Sədникim, qocalma!

Laçındın, tərlandın, sindi qanadın,
Vaxtsız qəlbin niyə qana boyadın?
Çox vəsf etdin, gözəllərdən doymadın,
Qocalmaynan, ay Sədниким, qocalma!

QİYMƏTLİDİ

Daş da öz yerində qiymətlidi.
Quş da öz yerində qiymətlidi.
Ağac da öz yerində qiymətlidi.
Budaq da öz yerində qiymətlidi.

Yarpaq da öz yerində qiymətlidi.
Ocaq da öz yerində qiymətlidi.
Böyük də,
 uşaq da öz yerində qiymətlidi.
Göz görən nə varsa,
 yer də,
 göy də,
 su da,
Öz yerində qiymətlidi.

YADIGAR QALAR

Heykəltəraş deyiləm,
Daşdan heykəl yonam.
Daş heykəlləri sevirəm.
Lakin

mən şair doğulmuşam,
Mənim də obrazlarım,
söz heykəllərim
ürəklərdə ucalır.

Daş və
söz heykəlləri,
Bu gündən sabaha,
sabahdan-sabaha
yadigar qalır.

ERKƏN SƏHƏR

Meh əsir,
sərin səhər mehi.
Ağac budaqlarında
yarpaqlar
Biri-birinə dəyir,
qəlb oxşayan,
Səs yaranır,
bulaq suyunun səsi.
Otlar oyanır,
çiçəklər boy-boya verir.
Gözəl mənzərə yaranır,
könlüm qübarlanır.
Bu gözəlliklər içərisində,
təlatümlü quştək
yariyüxulu, yarıyoqaq
Göz açıb baxıram.

UZAQDA BAHAR

Uzaqda bahar,
yaxında payız,
Qızıl xəzəl
içində,
Bir aləm var
içimdə,
Nur aləm var içimdə.
Baharla payız
arasında,
Bir gözəl nazlanır,
yaylanır,
bize tərəf
boylanır.

Gah bahara,
gah payiza,
gah mənə tərəf
baxır.

Alnimdakı
sətirləri oxuyur.
Bahardan,
Payızdan,
məndən
çeşni götürür.

Çəməndən rəng alıb,
mahnı oxuya-oxuya,
təzə xalı
toxuyur.

Məhəbbət xalisinin,
gözündə Bahar,
Bir aləmdən,
nur aləmdən,
Bu dünyada yadigar.

TƏZƏ RƏNG ALIR

Baharda
hissdən,
həyəcandan
Könlüm sevincdən
aşır, daşır.
Payızda sakitleşir.
Payızda düşüncəm,
torpağa bir iz salır.
Payızda
çəmən, çiçək
ağacdan tökülen yarpaqlar
saralmır.
Duyğularım kimi
təbiətdən
təzə rəng alır.

KÖLGƏ VƏ XƏYAL

Mən qabaqda addımlayıram...
Amma kölgəm
önümdə gedir.
Bu məni məyus
edir.
Bircə təsəllim qalır:
Kölgə yerdə sürünür.
Xəyalım
onu keçir,
Quş tək qanad açıb,
göylərdə qanad çalır.
Kölgə

elə kölgədi.
Xəyal
ancaq xəyaldır.
Duyğular
elə şirindi,
sanasan
pətək, baldır.

QORXURAM

Nə ildirimdən,
nə şimşəkdən
qorxmuram.
Nə tufandan,
nə leysandan
qorxmuram.
Vaxtsız solan
zərif çiçəkdən
qorxuram
Bir də eşqsiz
soyuq ürəkdən qorxuram.

UŞAQ OLMAQ İSTƏYİRƏM

Uşaq olmaq isteyirəm...
Dünya dərdlərindən uzaq,
Yəhərsiz, yüyənsiz
Qarğı atımı minmək isteyirəm.
Yoxuş yuxarı, eniş aşağı,

Sağ'a, sola
Çapmaq istəyirəm.
«Papaqqacı»,
 «Göz bağlandı»,
 «Göz açdı»,
«Gizlənparç» oynamaq istəyirəm.
Qan tərin içində
Gizlənəni tapmaq istəyirəm.
«Bənövşəyəm,
Bəndələn düşəm».
Oynamaq istəyirəm
Qayğısız, kədərsiz
Uşaq olmaq istəyirəm...
Uşaq olmaq istəyirəm...

BUYAM MƏN

Buludumda
Şimşek yatır.
Od-atəş
Suyam mən.
Tərifə ehtiyaj yox
Hər nəyəmsə,
Buyam mən.

QUŞ GÜLƏRMİŞ

Möcüzə deyil, bəs nədir,
Quş gəlib
 Ürəyimdə yuva bağlamış...
Yazda, yayda,
 çaylaqda

Ulğun kolları üstə
Memar kimi
ev tikən,
bala çıxaran bülbül
Qış gəlib
Ürəyimdə yuva bağlamış.
Sənə şükürlər, İlahi,
Qəlbimin istiliyini,
saflığını
Göydə uçan
yerdə dənə gələn
Quş da bilərmiş.
Yeri səfali olanda
Cəh-cəh vurub
quş da gülərmiş.

LƏLƏK VER

Aman, quşum,
Mənə bir cüt lələk ver.
Sağıma, soluma taxım
Mənim də qanadım olsun,
Mən də qanad açım.
Daha yerdə qala bilmirəm,
Həyat sıxır məni,
Mən də göylərdə uçum.

MÖHLƏT VER MƏNƏ

Sevgilim dünyadan vaxtsız köcüb
Cavan, cavan, çox cavan...
O, gedib mən qalmışam.

İllər keçib,
yaş üstünə yaş gəlib.
İndi getsəm,
Qəbrimiz yanaşı dursa,
Şəklimiz yanaşı dursa,
Deyəcəklər:
Bu onun atasıdır!
Daha deməyəcəklər ki,
İstəkli butasıdır.
Əzrail, möhlət ver,
Diribabaya,
Xıdırzindəyə,
Yanardağa gedim,
O kövsər bulaqlardan içim.
Kürlə, Arazın
qovuşan yerində,
İç Muğanda
Qızıl almanı təpib yeyim,
Qayıdım on beş yaşa.
O qədər yaşayım ki,
Yarımıla yaşdaş olum.
Görənlər desinlər:
Bu yerdə
Qoşa sevgili yatır.

FƏRQ BUDUR

Göylər də
dərdsiz, kədərsiz deyil.
İnsan onu da

dinc qoymur.
Düzüm-düzüm
raketlərlə,
Göylərin bağrını dəlir.
Uzaq-uzaq məsaflərdən
böyük inilti gəlir.
İnsan oğlu
daş atandan,
ox atandan
bəri
nə dinir, nə dincəlir,
bəd niyyətinin üstə durur.
Fərq budurancaq,
insan vəhşiliyi
qalxıb
yüksek mərtəbədə
durur.

KÖNÜLLƏRDƏ BİZİM DƏ YERİMİZ VAR

Səni də,
məni də,
sevməyən olar.
Bu bizə
dərd ola bilməz.
Çünki,
sənin də,
mənim də,
hansısa könüllərdə,
yerimiz var.
Hansı gözlərsə
bizə baxmaqdan
doymur,

Bizi xəyalından
çıxarmır,
Bir an gözündən qoymur.

BUZ BAĞIŞLA

Yalvarıram
Təzə ildə.
Mənə təzə
gül yerinə
Lülə-lülə
buz bağışla.
İstilik qəlbində olsun.
Gülə-gülə
buz bağışla.
Bilə-bilə
buz bağışla.

BƏS MƏN HARDA GÜLÜM?

Təyyarədə gedirəm,
Qəflətən məni gülmək tutur.
Çiyinlərimi çəkə-çəkə,
için-için gülürəm.
Yanımda oturan tanış adam deyir:
- Nə səbəbdən gülürsən?
Mən cavab verirəm:
- Nə bilim?
Eh, insanlar!
İnsanlar!
Yerdə gülməyim,
Göydə gülməyim,

Bəs mən harda gülüm?

YARADANDI

Otları göyərdən,
meşələri yaşıllaşdırın,
Sevən ürəyi,
onu görən gözü,
Yaradan Allahdır.
İnsanı sevdalandırın,
sevgi payını verən,
Eşqi, məhəbbəti bəxş edən,
Yaradandır.

KƏKLİK

Kəkliyin özü,
ülvəsi, çolpası,
Dağlarda,
qayalıqlarda oxuyur.
Yazda, qışda,
bütün fəsillərdə,
Sevdiyi şibyəliklərdə,
xinalı daşların
arasında olur.
Şövqə gəlir.
Nəğməsi ilə,
dərələrə səs salır.
Yadına kəklik
nəğməsi düşür.
Allah!
Dizlərimə taqət ver,
Daqlara güzar edim,

Kəklik nəğməsi eşidim.
Hər quşun nəğməsi,
bir dünyadır.
Əlbəttə,
duyan ürəklərə.

KÖTÜCƏ-KÖK

Ata, sən
nəslin
şəcərəsinin
yaş həddini pozdun.
Yüz otuz yerinə
doxsan dörd yazdırın
Doxsan dörd.
nə yaşıdır?
sən o qədər yaşadın.
Kimə çəkdiñ,
axı kimə oxşadın?!
Niyə Əzrayıla
demədin:
- qardaşım Zaman,
yüz otuz il
Bacım altıbarmaq Dursun,
yüz otuz il
yaşadı.
Qardaşım
hörgü hörə-hörə,
Bacım xalça-xalı toxuya-toxuya,

çox sakitcə
dünyasını dəyişdi.

Yox, yox,
mən
sizə oxşayan deyiləm.

Mən Leyli nənəm kimi,
Sinəsi
əfsanələrlə,
nağıllarla,
dastanlarla,
dolu,
lap dolu,
bir xəzinə -
Nənəmə oxşayacağam.

Nənəm qədər
yüz otuz il
yaşayacağam.

Nəyə lazımdır,
natamam,
yarımcıq
ömür

Kötüçəsini görməyən
öz kökünü də
görə bilməz.

DƏRDİMİ ƏKİR

Bulud məni görəndə
niyə
hönkür-hönkür ağlayır?

Yoxsa
ahım,
kədərim o buluda çəkilib?

Yoxsa

qəmim ağırlıq edib,
buludun beli əyilib,
beli bükülüb?

Buludun göz yaşları
dən-dən

göydən yerə düşür,
Yenidən cücərsin deyə.

Dərdimi yerə səpələyir,
Dərdimi torpağa əkir.

TƏZADLI DÜNYA

Bir üzün
çiçəkli yazdı,

Bir üzün
qarlı qış.

Birisinin bağçasında
bülbüllər ötür,

Birinin damında
bayqus.

Birinin süfrəsində
bal-yağı var,
bəyənmir,

Biri ac-yalavacdı,
dilinə ət dəymir,
şoru da tapıb
yeyəmmir.

Biri bəyənmir,
geymir
hər qumaşı,

Arvadı qulağına
sırğşa taxmir,
barmağına üzük,

Brilyantdan
olmasa
qaşı.

Biri harın,
yekəqarın,
Başını-döşünü
piy basıb,
nəfəs alammır.

Biri ehtiyac
içində
qovrulur,
dolanmır.

Bir üzü gündüz,
bir üzü gecə

Necəsən,
dünya, necə?!
Buludun ağlayanda,
Günəşin gülür.

Sevinciylə
qəmi
qoşa dünya!

Sən böyük bir səhnəsən,
eski zamanlardan
bəri.

Faciə,
dram,
komediya
oynanır səndə.

Hər cür
tamaşa dünya!
Sənin kitabında
güclü var,
gücsüz var.

Sənin kitabında

əzilən var,
əzən var.
Hələ ölməmiş
diri-diri
əl-ayağını
yerdən,
göydən
üzən var.
Biri öldürür, biri ölü
Alovlar buluda dəyir
Yanır Bağdad
Bağdadlı dünya
Təzadlı dünya!
Hər necə olsa da,
sevmək, sevilmək
eşq, məhəbbət
Həyat səndədi,
təzadlı dünya!
Ləzzətlisən,
Ləzzətli, dünya!
Mən piyada,
sən atlı,
Yavaş get,
mən də gəlim,
boz atlı dünya!

BAYATILAR

Qar altında xəzəldi,
Qiş ağ donlu gözəldi.
Könlünü mənə açdı,
Dərdini mənlə böldü.

Durnanın dəsi gəlmir,
Dağın həvəsi gəlmir.
O nəğməli bulağın,
Donubdu, səsi gəlmir.

Kəpəzdə Dod dağı var,
Ciyəri od dağı var.
Saxlar Misri Qılıncı,
Bilir hələ yağı var.

Dağda maralı gördüm,
Bir az aralı gördüm.
Qar üstə qan çı�ənmiş,
Onu yaralı gördüm.

A Sədnik, yana baxma,
Od düşər cana, baxma.

Ovçunun qolu düşsün,
Qar üstə qana baxma.

Hər yanı gülzar olur,
Nə xoş rüzigar olur.
Sən qəlbimdə olanda,
Qişım da bahar olur.

Gecələr ayaz olur,
Ağappaq qar, buz olur.
Sarı çiçəkli zoğal,
Ağ kəlağay qız olur.

Qar yağır yol buz olur,
Bulaqlar yalqız olur.
Mən çiçək axtarıram,
Gözlərin nərgiz olur.

Kəklik daşda görünmür,
Yaşılbaş da görünmür.
Qızlar suya gələndə,
Qarlı qış da görünmür.

Ağaclarla quş qonub,
Əli, ayağı donub.
Bulaq üstə tökülüb,
Ağ qazlar qıza dönüb.

Ovçular ovun gəzir,
Kəpəz Murovun gəzir.
Sədник maral itirib,
Deyirlər – «ovun gəzir».

Çöl soyuq, içim isti,
Başımdan qalxır tüstü.
Qız, yanaqlar qızarıb,
Bəs, bunun nəyi pisdi.

Bulağın gözü hanı?
Nəğməsi, sözü hanı?
Hər yan qara bürünüb,
Bəs bunun yazı hanı?

Sədnik, amanı saxla,
Gəlib zamanı, saxla.
Ovçu ovun tapmasın,
Dağda dumani saxla.

29-30.01.06

RÜBAİLƏR

Bu dünyada yarı gördüm, gördədim,
Mən könlümü bir kimsəyə vermədim.
Uzaqda, yaxında çox bağlar gördüm,
Yad gülü qoxlayıb, onu dərmədim.

Bu dünyani pak dolandım, pak gəzdim,
Bu pak nəfəsimlə şeirlər düzdüm.
Məhəbbət yolunda şam tək əridim,
Yandım eşq oduna, canımı üzdi.

Elə söz var, can evində qalandı,
Elə söz var, hər gün canım alındı
Içəridən pünhan-pünhan yanıram,

Bir gün baxıram ki, ömrüm talandı.

Abır, həya yolunda səd çəkəndi,
Baxırsan ki, ömür keçdi, tükəndi.
Ürəyimdə qəm bulağı yaradıb,
Damcı-damcı gözlərimdən tökəndi.

Həyat odur, yarla günün bir keçə,
Ömür zəmisin fələk bir biçə

Bu dünyani cüt dolana, cüt gəzə,
Əcəl körpüsündən gəlib cüt keçə.

Göy səməndə çıçayımsən, gülümsən,
Mən gələndə güləmmirsən, gülümsən
Sən Sədnisi gəncliyinə qaytaran,
Xoş baxışlı, gülərzələ gülümsən.

NƏDƏNSƏ

Görüş yerimiz
Sinsar bulaq
yadına düşdü.
Getdim bulaq başına,
Gözlərini yarpaq tutmuşdu,
Qar yaşımdı daşına.
Yarpaqları şəfali əllərimlə
Kənara çəkib, gözlərini açdım.
Bulaq ətrafa seyr elədi,
ətrafi süzdü.
Sonra da mənə baxıb,
Dodağın büzdü
Dedi: "Hani sənlə

gələn o nazlı gözəl,
Tək gəlmisən
Geri dön,
yoluna düzəl”.
Dedim: - Ay Sinsar bulaq, o sən
deyən gözəli
Bu soyuqdan,
sazaqdan
qoruyub, tək gəlmədim,
Ürəyimdə gətirdim.
Insaf et, Sinsar bulaq!
Az danla,
az danla,
az danla məni,
Nə olar,
ay bulaq,
yadında saxla,
Qış getsin,
o gözəllə
sənin yanına cüt gəlim,
Yaz danla,
yaz danla,
yaz danla məni ...

QANLI KÜR

Kürün o tayında
Nənə qız,
Qoç Koroğlunun bacısı
sac qurub,
çörək
bişirir,
yuxa yayırıcı,

Qım-qımı çala-çala
mahni
deyirdi.

Qəflətən bir quzuçu
qaça-qaça gəldi,

Həyəcan içində: - Nənə qız,

Koroğlu köcdü,

Dəlilər Kürü keçdi,

Qırat qanad açdı,

Quş kimi Kürün

üstdən uçdu.

Kürün qara-qışqırğı

qoymadı

Koroğlu nərəsini,

Qıratın nal səsini eşidəsən – dedi.

Qeyzlə Nənəqız

yerindən durdu.

Kürü şimşek kimi

kürəyindən vurdu,

qarğış elədi:

-Səsin batsın, ay Kür,

Səni lal olasan, ay Kür

Sənin qara-qışqırğı

qoymadı ki,

köcün dəsini görüm,

köcün səsini duyam

Koroğlu getdi

bundan sonra mən nəyəm

Dəyirmanın suyu

dəhnədən kəsilən kimi,

Çaxçaxın, dəyirman daşının

pərin səsi birdən-birə

kəsildi.

Kürün də səsi

bax, belə batdı.
O zamanlar eləydi
Oğuz soyunun
alqışı alqış
qarğışı qarğış idi.
Kür oxumadı,
susdu,
lal oldu.
Kür səsini içində çekdi.
Bu mənzərəni
görən Nənəqız
Gözlərinin suyunu
bir yumub, beş tökdü.
Onun göz yaşları
Kürə qarışdı
Kür yandı, alışdı.
Hikkəsindən qaynadı-coşdu,
şahə qalxdı,
Dağı-daşı, iri qayaları yıldırı.
köklü ağacları
kökündən oynatdı.
Sonra da qolların açıb
Ata-ananı,
oğulu-qızı,
barmağında nişan üzüyü,
əli xınalı,
başı kəlağaya,
ağ cunalı
gəlinləri, qızları,
toy yolu gözləyən
oğulları
ağuşuna aldı.
Daşlara çaldı,
aparıb nəhayət

göy Xəzərə saldı.
O gündən Kür çayının adı
“Qanlı Kür” qaldı.

GƏNCƏDƏ BİR ÇİNAR VAR...

Gəncədə bir çınar var...
Hər yanından keçənd
Gəncliyimdən qəlbimdə qalan,
yatmış bir xatirə oyanır.
Nə irəliyə gedə bilirəm,
nə geriyə,
ayaqlarım dayanır.
...Mən tələbə idim,
o, mənim müəlliməm.
Gəlib hər səhər bu yerdən keçərdi.
mənsə pünhan yerdə
dayanıb.
Onun saçına,
boyuna,
yerişinə...
Gözdən uzaqlaşana qədər
boylanardım,
doymazdım.
Bir saf duyğu,
gözəlliyyə vurğunluq
məni rahat qoymazdı.
Elə bil ki, müəlliməm də
bunu duymuşdu.
Mühazirənin qızığın yerində
son cümləni soruştardı,
əhvalım qarışardı.
Mən onun cümlələrini

kəlmə-kəlmə qaytarardım.
Fəqət, həyəcandan
pörtərdim, qızarardım
Günlər, aylar ötdü...
müəlliməmi görmədim.
Qaldım intizarda mən...
institutu bitirdim.
Müdafıə günlərim idı.
Məni “rəyə”
Bakı Pedaqoji İnsitutuna
göndərdilər.
Müzakirə gözəl keçdi,
İnsanların münasibəti qəlbimi
açıdı.
Əlimi sıxdılar,
məni öpənlər də oldu
Mən otaqdan çıxanda.
dəhlizdə ucaboylu bir qadın
dayanmışdı.
O mənim əllərimi
bərk-bərk
sıxdı.
məni bağırna basdı,
üz gözümdən öpdü.
Sonra dedi: - sən də məni öp.
Tanimadın, hər gün gəlisiyi
gözlədiyiñ,
yollarımı izlədiyiñ
müəllimənəm Səlma!
Utandım,
təəssüfləndim.
Tanimamışdım müəlliməmi
qocalmışdı...
Mən onu tanıyardım

əgər qocalmasayıdı...

AĞCA QIZ

Balçılı dağlarında Axarcada
Bir qala qəsr
Yanında dağ çayı axır,
Gecələr Ay çayda güzgülənir,
Bu çaya baxır.
Burda məskən salmış Ağcaqız,
Axarca yaylağında qalır Ağcaqız.
Qənşərində Xanımcan Talası,
Yazda açır lalası.
Köynəyindən çıxanda
Olmur beləsi.
Ağcaqız
Uzun hörüklərini bağlayaraq,
Səhəngini çaya atır
Onun hörükləri çaya çatır
Su doldurub qaldırarkən
bir namərd
hörükləri kəsib,
Keçəl aparmaq isteyir
Fəqət
Ağcaqızın oxu
Oğlanın çıynindən dəyir,
qan axır
Al qana boyanır
Oğlanın səsinə
Bütün ellər oyanır
çayda dayanır
Aralıdan maral boyanır
Kefini pozmur Ağcaqız
sözünü deyir

igidlərə səslənir
Mənim səsim özgədir
Kim məni isteyirsə:
Bəhrambəyə su çəksin
Bağ salsın, taxıl əksin.
Heç kəs bu işi bacarmır
Oğlan arx boyunca
ayna düzür
Aynanın üzündə su kimi
Günəş bərq vurur
Bunlara aldanmır Ağcaqız
Ağcaqız döyüşə girir
Ağcaqız qalib gəlir
Indi bu yerlərdə heç nə yoxdur
Nə Ağcaqız var, nə igidlər
Fəqət bu yerə
Axarca deyirlər.
Burdan keçənlərin dodağında
iki kəlmə səslənir:
Ah Axarca, ah Axarca
Harda qaldı bəs Ağca?
Necə oldu bəs Ağca?
Ağca həmişə
Deyimlərdə, beyinlərdə yaşayır.
Ağcaqız öz qala qəsrinə
bağlı bir tarix yaşayır
burdan keçən igidlər,
burdan keçən adamlar
Onun höruklerini oxşayır

GƏLSİN

Sən elə gözəlsən, elə gözəlsən,
Qişım bahar olar yanına gəlsən,

Özgəyə qiymaram, sənə qiyaram,
Verərəm canımı, canıma gəlsən.

Mən qışın qarında Kəpəzə çıxdım,
Səni əvəz bildim günəşə baxdım,
Ay mənim taleyim, ay mənim baxtım,
Verərəm canımı, canıma gəlsən.

Üşütməz səni yel nə duman nə çən,
Ürəyimdə Vətən, ürəyimdə sən,
Əgər sən mənimlə ərzi gəzəsən,
Verərəm canımı, canıma gəlsən.

OLMA

Namərddi sözündən qaçan deyiblər,
Atalar deyiblər, haçan deyiblər.
Çoxları sözünü göy-göy yeyiblər,
Sən çalış sözünü yeyəndən olma.

Dediklərin boş bir həvəs olmasın,
Ayıbdı öteri bir səs olmasın,
Axırda üzünə bir söz gəlməsin,
Yalandan döşünə döyündən olma.

Yüz gözəl içində birin seçərlər,
Can qoyub yolunda, candan keçərlər,
Beləsinə mərddi, ərdi deyərlər,
Haya-küyə düşüb sevəndən olma.

Elə söz var, bala qatsan yeyilməz,
Pünhanca deyilər, aşkar deyilməz,
Söz var ev içində, el-mahal bilməz,

Sözünü bilməyib deyəndən olma.

Göndər elçilərin dalda qalmasın,
Ucarda ləngiyib, yolda qalmasın,
Bu mübarek toyun əldə qalmasın,
Uzağı, yaxını söyəndən olma.

Yaxşı dinlə məni, Dədə Qorqudam,
Sədnikəm, sözümü inanma udam,

Nə də ki bir kəsi sözlə qorxudam,
Çay keçməmiş, özün öyəndən olma.

BİR DƏ QAYITMAZ

Qanlı Sivas, sil gözünün yaşını,
Getdi Pirsultanım bir də qayıtmaz!..
O sevirdi torpağını, daşını,
Getdi Pirsultanım bir də qayıtmaz!..

Şimşek kimi çaxdi, dağ-daş dolaşdı,
Onun əbasından göyərcin ucdu.
Sivasdan adlayıb, Təbrizə kecdi
Getdi Pirsultanım bir də qayıtmaz!..

Təbrizdə də bölüm-bölüm bölündü,
Karvanın bağlayıb, Gəncəyə döndü.
Durna qatarıtək bir dağa endi,
Getdi Pirsultanım, bir də qayıtmaz!..

Ocaq oldu Pirsultanın o dağı,
Dağ başında yanır, sönməz çırayı.
Sədnik, hər tərəfdən gəlir sorağın,

Getdi Pirsultanım, bir də qayıtmaz!..

BİR XATİRƏ

Soyuqdan əllərini
hovxura-hovxura
Bir qız büllur bulağa endi.
Onu görüb canim dondu,
buzlaşdı
Birdən-birə o qız güldü.
Dedim allah,
bu nə gülüşdü,
Elə bil gün doğdu,
üstümə gün düşdü.
Don əridi, buz salxımlar
yerə düşdü
O gündən bulaqda
qızın izi,
Sədniyin gözü,
bir də bir xatirə qaldı.

AYRILA BİLMİRƏM

Sinəndi cənnət bağı,
Bənövşədi solu sağı.
Sonaların gül yatağı,
Səndən ayrıla bilmirəm.

Anan səni təkmi doğub?
Doğanda çiçəkmi doğub?
Yoxsa səni mələkmi doğub,
Səndən ayrıla bilmirəm.

Dodaqların pətək, baldı,
Bir baxışın canım aldı.
Gözüm camalında qaldı,
Səndən ayrıla bilmirəm.

dönüb baxdı, qıya çekdi,
Əllərinə boy aya çekdi.
Qız, xalların nə göyçəkdi,
Səndən ayrıla bilmirəm.

Qız, o yeriş nə yerişdi?
Yaşıl yarpaqlar tərpəşdi.
Sədник əhvalim qarışdı
Səndən ayrıla bilmirəm.

DURNALAR

Dünən gecə Yıldızdan uçmusuz,
Tökülüşün Qonur daşa, durnalar.
Bəlkə, Bağdad davasından qaçmısız?
Qaqqıldaşa-qaqqıldaşa, durnalar.

Yıldızdağdan baxdınızmı Banaza,
Pirsultan gedəli həsrətdi yaza,
Söz qanan istər, dastanın yaza,
Çatdırın mətləbi, başa, durnalar.

Uzaqdən-uzağə səsin də duyдум,
Elə bilmən bu avazdan mən doydum,
Lələk atdız, yaram üstünə qoymadım,
Sədник dediniz «yaşa», durnalar.

DAŞLARA, QAYALARA YAZILMIŞ

Sağ yani Canbozdu,
Sol yani Murov,
Əyri çay üstündə.
Bir Ağca qala
Bu çayın üstündədir,
Dəli Domrul körpüsü
Yazda, yayda,
qoyun sürüləri,
yüklü-alıxlı,
bər-bərxanalı
gəlib bu körpüdən keçir.
Köç Ağca qala,
Şəmkirin
maral qoruğundan
səfər eylədi,
Çiçək Banu
gəlib körpüdən keçdi,
İncəçayın sularından içdi.
Murov dağın
Qazandurmazında
Yaylaqlandı, yaylandı,
Tanrı qayasına çıxıb,
Aran ellərinə boylandı.
Murov, Kəpəz, Qoşqar arası
Oğuzun oylağında,
Oğuzun yaylağında
Xalqımın tarixinin
yaralı səhifələri
saralmış vərəqlərdə
Itsə də,
Ulu əcdadımın
müqəddəs ocağının

külünün altında
közü qalır.
Sal daşlara, qayalara
yazılmış
Tariximin özü qalır.

çiçək

Sənlə mənim aramda,
Müqəddəs bir istək var.
Hər yaz bizi çağırır,
Kəpəzdə bir çiçək var.

O gülü mən dərmərəm,
Hər gələnə vermərəm.
Birdən onu görmərəm
Onda sevən ürək var.

O gülə əl uzatma,
Yatıbsa da oyatma,
Sədники gülə satma,
Onda da bir dilək var.

MÜNDƏRİCAT

<i>Ön söz.....</i>	3
<i>Vətəni heç kəs doğa bilməz...</i>	
<i>Var.....</i>	10
<i>Təzə gün doğur.....</i>	10
<i>Tərlanın.....</i>	11
<i>Gəlləm.....</i>	11
<i>Olsun bəxt ulduzum</i>	12
<i>Zaqatala</i>	12
<i>Qurbaninin qız bənövşəsi</i>	13
<i>Əlacım göylərdədi</i>	14
<i>Quş yuxusu</i>	16
<i>Ovuc-ovuc</i>	17
<i>Zirvəsində qartallar</i>	17
<i>Öyərəm səni</i>	18
<i>Lalə</i>	19
<i>Bahar olar</i>	19
<i>Koroğlu</i>	21
<i>Vətənimə dəyməsin</i>	24
<i>Sənin deyilmi</i>	25
<i>Sarı rəngin gözəlliyi</i>	26
<i>Quşlar azaddımı</i>	27
<i>Xəzər-Xızır-Xızı dənizi</i>	28
<i>Ana kimi</i>	29

Qızıl Qaz	30
Bu səs oyadır məni	31
QIZ, XALLARIN NƏ GÖYÇƏKDİ...	
<i>İncə-İncə</i>	<i>34</i>
<i>Sözüm səndə qalıb</i>	<i>34</i>
<i>Mənə</i>	<i>35</i>
<i>Qız</i>	<i>35</i>
<i>Sevən Ürək</i>	<i>36</i>
<i>Görmüşəm</i>	<i>36</i>
<i>Gəzirəm</i>	<i>37</i>
<i>Bir dünyadı</i>	<i>37</i>
<i>Sənindi</i>	<i>38</i>
<i>İstəyir</i>	<i>38</i>
<i>Sədnik səni arasınmı</i>	<i>39</i>
<i>Gəlim</i>	<i>40</i>
<i>Çəkibdi.....</i>	<i>40</i>
<i>Birdən</i>	<i>41</i>
<i>Gözəldi</i>	<i>41</i>
<i>Gül ələmisən</i>	<i>42</i>
<i>Sehrlənmişəm</i>	<i>43</i>
<i>O mənimdi</i>	<i>43</i>
<i>Ha dilər-dilər</i>	<i>44</i>
<i>Qəlbim səndən dönməz</i>	<i>44</i>
<i>Lalə tək.....</i>	<i>45</i>
<i>Necədi</i>	<i>46</i>
<i>Ay həsrət-həsrət</i>	<i>47</i>
<i>Dindirərəm qız.....</i>	<i>47</i>
<i>Gül satan qız</i>	<i>48</i>
<i>Vay, sevənlərin halına</i>	<i>49</i>
<i>Sarıtel</i>	<i>50</i>
<i>Ürəyimin ağrısı</i>	<i>51</i>
<i>Görürəm.....</i>	<i>52</i>
<i>Ürək yoxdur</i>	<i>53</i>
<i>Başından keç</i>	<i>54</i>

<i>Hənirtin</i>	54
<i>Yatıb qalmışan</i>	55
<i>Qiş nağılı</i>	56
<i>Çiçəkdən zərif xəyallı</i>	58
<i>Qızıl piyalə</i>	58
<i>Unutdura bilmədi</i>	59
<i>Yadına düşmədim?</i>	59
<i>Gərək</i>	60
<i>Yovşanlıqda lalə</i>	61
<i>Yoxdu</i>	62
<i>Təzadlı dünya</i>	
<i>Qocalmaynan</i>	64
<i>Qiymətlidi</i>	64
<i>Yadigar qalar</i>	65
<i>Erkən səhər</i>	66
<i>Uzaqda bahar</i>	66
<i>Təzə rəng alır</i>	67
<i>Kölğə və xəyal</i>	68
<i>Qorxuram</i>	69
<i>Uşaq olmaq istəyirəm</i>	69
<i>Buyam mən</i>	70
<i>Quş gülərmış</i>	70
<i>Lələk ver</i>	71
<i>Möhlət ver mənə</i>	71
<i>Fərq budur</i>	72
<i>Könüllərdə bizim də yerimiz var</i>	73
<i>Buz bağıشا</i>	73
<i>Bəs mən harda gülüm?</i>	74
<i>Yaradandı</i>	74
<i>Kəklik</i>	75
<i>Kötücə-kök</i>	76
<i>Dərdimi əkir</i>	77
<i>Təzadlı dünya</i>	78
<i>Bayatılar</i>	81

<i>Rübailər</i>	83
<i>Nədənsə</i>	84
<i>Qanlı kür</i>	85
<i>Gəncədə bir çinar var...</i>	87
<i>Ağca qız</i>	89
<i>Gəlsin</i>	91
<i>Olma</i>	92
<i>Bir də qayıtmaz</i>	93
<i>Bir xatirə</i>	93
<i>Ayrıla bilmirəm</i>	94
<i>Durnalar</i>	95
<i>Daşlara, qayalara yazılımış</i>	95
<i>Çiçək</i>	97

Sədник Paşayevin – Sədник Paşa Pirsultanlıının kitablarının siyahısı

I. Kitablar

1. Lalə (Aşıq Bəstı), «Gənclik», Bakı, 1969
2. Yaşayan əfsanələr, «Gənclik», Bakı, 1973
3. Xəstə Qasım, «Gənclik», Bakı, 1975
4. Yurdumuzun əfsanələri, «Gənclik», Bakı, 1976
5. Nizami və folklor, «Bilik», Bakı, 1976
6. Yanardağ əfsanələri, «Gənclik», Bakı, 1978
7. Azərbaycan xalq yaradıcılığının inkişafı, «Bilik», Bakı, 1981
8. Nizami və xalq əfsanələri, «Gənclik», Bakı, 1983
9. Bayatılar (top. V. Veliyev, S. Paşayev), «Yazıcı», Bakı, 1985
10. Azərbaycan əfsanələrinin öyrənilməsi, «Bilik», Bakı, 1985
11. Azərbaycan xalq əfsanələri, «Yazıcı», Bakı, 1985
12. Azərbaycan mifoloji mətnləri, «Elm», Bakı, 1988
(Toplayanlar Sədник Paşayev, Maqbet Əhmədov, Arif Rəhimov, Arif Ajalov)
13. Azərbaycan folkloru və aşiq yaradıcılığı (dərs vəsaiti), Azərbaycan Dövlət Universiteti nəşriyyatı (Azərb. Xalq Təhsil Nazirliyinin qrifli ilə), Bakı 1989
14. Azərbaycan xalq dastanlarının tədrisinə dair (metodik göstəriş), Bakı, 1989
15. XIX əsr Azərbaycan aşiq yaradıcılığı (dərs vəsaiti), Azərbaycan DPİ-nin nəşriyyatı, Bakı, 1990
16. Öz səsim (şerlər), «İdeya», Gəncə, 1990
17. Azərbaycan xalq söyləmələri, «Yazıcı», Bakı, 1992
18. Pirsultan bulağı (şerlər), «Elm», Bakı, 1994
19. İnciçeyim (şerlər), Gəncə, 1996

20. Karağan Usubun lətifələri, Gəncə, 1997, təkrar 2000, 2001
21. Xalqın söz mirvarılıları, «Azernəşr», 1999
22. İlahi bir səs (şerlər), Gəncə, 1999
23. Unnu Ağcanın lətifələri, «Ekologiya» nəşriyyatı, Gənjə, 1999
24. Ağdabanlı şair Qurban, «Gənclik», 2000
25. Dabrvol Qasımın lətifələri, Gəncə, «Əsgəroğlu», 2001
26. Yəhya bəy Dilqəmə el-oba məhəbbəti, Bakı, «Agah» 2001
27. Aşıq Bəstı. Bənövşələr, Gəncə, «Əsgəroğlu», 2001
28. Heca vəznli şer və mənzum ata sözləri, Gəncə, «Əsgəroğlu» 2001
29. Heca vəznli tapmacaların inkişafı, Gəncə, «Agah», 2001
30. Azərbaycan eposunun əfsanə qaynaqları «Azernəşr», Bakı, 2002
31. Qaraxanlı Künə Dəmirin lətifələri, Gəncə, «Pirsultan», 2002
32. Qamışlı şair Rüstəm, Laçın qaya çal yadına düşəndə, Gəncə «Pirsultan», 2002
33. Yuxular olmasayı, «Pirsultan», 2002
34. Ozan-aşıq sənətinin nəzəri məsələləri, Bakı, «Ozan», 2002
35. Ozan-aşıq yaradılığına dair araşdırmlar, I cild, Gənjə, «Pirsultan», 2002
36. Ozan-aşıq yaradılığına dair araşdırmlar, II cild, Gəncə, «Pirsultan», 2002
37. Bir içim nəgmə (şerlər), Gəncə, «Pirsultan» nəşriyyatı, 2003
38. Heca vəzninin bayati və qoşma möcüzələri. Gəncə, «Pirsultan», 2003
39. Gəncəbasar lətifələri. Gəncə, «Agah», 2005
40. Bir çiçək de vətəndi. Gəncə, «Agah», 2005
41. Mir Cəfər Bağırov yaddaşlarda. «Pirsultan», Gəncə, 2005
42. Eldən - obadan eşitdiklərim. Gəncə, «Agah» 2006
43. Yıldızdağın əsən külək. Gəncə, «Agah» 2006

**SƏDNİK PAŞAYEV - PİRSULTANLI
«YILDIZDAĞDAN ƏSƏN KÜLƏK»**

**Kitab «Xalq ozanı» qəzetiinin kompüter mərkəzində
yığılıb səhifələnmiş, «Əsgəroğlu»
nəşriyyatında çap edilmişdir.**

Operator, dizayner: CƏBRAYILOV FARİZ.

Yığılmağa verilmişdir: 11.11.2005.

Sifariş: 100

Tiraj: 200

Çapa imzalanmışdır: 28.01.2006.

Fiziki çap vərəqi: 4,3

Qiyməti müqavilə yolu ilə

Kitabın arxa üz qabığında.

Şəkildə: Sədник Pirsultanlinin nəvələri:

1. *Səfurə Sərvan qızı*
- 2 .*Simran Sərvan oğlu*